

PƏRVANƏ BAYRAMIN “AZERBAYCAN EDEBİYATININ USTA KALEMİ AZİZƏ CAFERZADE” KİTABI



Pərvanə Bayram Azərbaycanda doğulub. Qazi Universitetinin eyitim fakültəsinin türk dili və ədəbiyyatı bölümünü bitirib. Türkiye və Azərbaycan universitetlərində çalışıb. Dosent doktor Pərvanə Bayram hazırda Mehmet Akif Ersoy Universitetinin türk dili və ədəbiyyatı bölümündə işləyir.

Dostum Turan bəyin əlində Pərvanə xanımın “Azərbaycan edebiyatının usta kalemi Azizə Cəfərzadə” kitabını görəndə çox duyğulandı. Axi bu kitab bizim ağbabaların, şörəyellilərin (amasiyalılarının) “Əzizə bacısına” - Əzizə xanıma həsr olunub. Bu kitabda müəllifin 18 məqaləsi toplanıb. Bir sözlə, tədqiqatçı Əzizə Cəfərzadənin həyat və fəaliyyəti, əsərləri haqqında sanballı elmi əsər yazıb. Əzizə Cəfərzadə barədə Türkiyə mətbuatında və ictimaiyyətində geniş təsəvvür yaradıb. Çünkü müəllifin dediyi kimi, Əzizə Cəfərzadə yaradıcılığında xalqın tanılmış şəxsiyyətlərini, klassik şairlərini xalqın düşüncəsində, yaddaşında yenidən canlandırmış və onlara əbədilik qazandıra bilmüşdür.

Maraqlıdır ki, Pərvanə xanım burada özünün də Əzizə xanımın coxsayılı oxucularından biri olduğunu xatırladır. O yazar: “Mənim bulunduğum nəşlin adamları Sovetlər dönenimin nümayəndələridir. Özümü tanıyanlardan müəllimlərimizdən, eləcə də bizdən yuxarı kurslarda oxuytan tələbələrdən Əzizə Cəfərzadə adını çox eşidirdik. Onun kitablarından, romanlarından danışardılar. Biz onun əsərlərindən biri əldə edincə onu alıb oxumaq üçün sıraya düzülərdik”. Müəllif eyni zamanda Əzizə xanımın radio və televiziya verilişlərində xidmətlərinin də dəyərləndirilməsini unutmur: “Bununla da yetməz, hər bayram, xüsusilə Novruz bayramlarında televiziya verilişlərində Əzizə Cəfərzadə ədəbiyyatla, mədəniyyətlə bağlı söz açar, Novruz bayramında yox olmaqdə olan adət-ənənələrimizdən, tarixi mərasimlərimizdən danışardı. Səhv etmirəmsə, 1982-ci ildən o, radio verilişlərinə də qatıldı. Bu verilişlərin əhəmiyyəti o idi ki, Əzizə xanım adamları həmişə doğru yola istiqamətləndirirdi”.

Pərvanə Bayram Əzizə xanımın yaradıcılığının özünməxsusluğunu, digər yazıçılardan, roman müəlliflərindən ferqli olduğunu, əsərlərinin oxucuların qəlbində yol tapdığını ustalıqla açıb göstərir. Qeyd edir ki, türkçülük şüarı, din, dil, məzhdəb məsələsi, bu məsələlərlə ortaya çıxan parçalanma, bölünmə, unudulmağa başla-

yan adət-ənənələr, etnoqrafik hafızə, eyni zamanda sözlü ədəbiyyatın qorunub gələcək nəsillərə çatdırılması və digər mövzular yazıçının əsərlərinin təməlini təşkil edir. Tədqiqatçı bu qənaətdədir ki, Əzizə Cəfərzadənin əsərlərində yer alan qadın, kişi, uşaq, eləcə də yaşılı, onun bütün qəhrəmanları ədəbiyyatda dərin iz buraxmışdır.

Araşdırıcı Əzizə xanımın əsərlərinin bənzərsizliyini, oxucu sevgisi qazandığının sərrini belə təqdim edir: “Onun əsərlərində quru didaktika deyil, canlılıq var, həyat eşqi var, gənclik həyəcanı və sevgisi var. Onun qəhrəmanları həm vəfali aşıqları, həm də sanki divanlardaki aşiqanə qəzəllərdən çıxıb bizim həyatımıza daxil olublar”. Tədqiqatçı Əzizə Cəfərzadənin yazıçı ustalığını, oxucuların rəğbətini qazandığını xüsusişlə dile getirir: “Əzizə Cəfərzadə 18 yaşında da, 60, ya da 80 yaşında da yazdığı əsərlərin hamisində mövzunu həyəcanlı işləyib oxucunun rəğbətini qazanmayı, onun duyğusal ehtiyaclarını ödəməyi bacarırdı. Əzizə Cəfərzadə sadəcə eşq romanları yaratmaqla gəncliyə ötəri təsir etməyib”.

Pərvanə xanım göstərir ki, Əzizə Cəfərzadənin əsərlərinin ön planında eşq və sevgi qədər ehtiyac, doğruluq, dürüstlük, yurduna, vətəninə, millətinə, qadın tarixinə sevgi motivləri işlənmişdir. Əzizə Cəfərzadənin əsərlərinin canlılığını, başqa əsərlərdən çox fərqləndiyini, yazıçının özünməxsus təsvirlərini tədqiqatçı belə dəyərləndirir: “Yazıçı həm Azərbaycan ədəbiyyatını, həm əski yaşamı yaxşı bilir, bu barədə ətraflı bilgiyə malikdir. Digər tərəfdən onun əsərləri folklorla yaxından səsləşir, daha doğrusu, bu xalq qaynağından su içib. Əzizə xanım bu qeyd olunanlardan, eləcə də etnoqrafik hafızədən istifadə edərək Azərbaycan ədəbiyyatının ən yaxşı daşıyıcısına çevrilib. Buna görə də onun əsərlərində canlı bir üslub hakimdir.

Əzizə xanım Azərbaycanın məşhur şəxslərinin, yəni klassik şairlərinin həyat və fəaliyyətlərini əks etdirərək onları unudulmaqdan qurtarmış, bu görkəmlə adamları unutmamağı əsərlərində ayrı-ayrı həyatı mənzərələrlə, epizod və təsvirlərlə vermİŞdir”. Pərvanə xanımın qənaəti belədir. Sanki yazıçı onları yenidən tariximizə, mədəniyyətimizə qazandırıb, tədqiqatçı bu fikirdədir. Təbii ki, bu qeyd olunanlar yazıçının ayrı-ayrı romanlarında işlənmişdir. Yəni “Baki-1501”-də Şah İsmayı Xətai, “Aləmde səsim var”da Seyid Əzim Şirvani, “Yad et məni”-də XIX-XX yüzilliyin üç görkəmlə şairi (Abbas Səhhət, Nazəh və Mirzə Ələkbər Sabir), “Sabir”-də Mirzə Ələkbər Sabir, “Eldən-ele”-də şair və səyyah Zeynalabdin Şirvani, nəhayət, “Eşq sultani”-nda böyük şairimiz Məhəmməd Füzuli öz əksini tapıb. Bundan əlavə, Əzizə Cəfərzadənin Xurşidbanu Natəvanla bağlı hekayələrində Xan qızı ustalıqla verilib. Bir sözlə, Pərvanə Bayram Əzizə xanımın zəngin yaradıcılığına işq tutmuş, onun ədəbi ərsini lazımlıca dəyərləndirmişdir. Təbii ki, Pərvanə xanımın haqqında söz açdığımız tədqiqat kitabı (“Azərbaycan edebiyatının usta kalemi Azizə Cəfərzadə”) irihəcmlidir. Yeri gəlmışkən qeyd edim ki, alim bununla da işini bitmiş hesab etməyib. Onun Əzizə xanımın əsərlərinin işq üzü görməsində də zəhməti var. Yazıçının 8 kitabının redaktoru, 3 kitabının ön sözünün müəllifi və birinin işa çapa hazırlayanıdır. Bütün bunların müqabilində təbii ki, bir məqalə yazmaq olduqca azdır. Digər tərəfdən “Azərbaycan edebiyatının usta kalemi Azizə Cəfərzadə” kitabı haqqında ətraflı söz açmaq bir mə-

qalə həcmində mənim imkanım xaricindədir. Mən bu yazıda sadəcə ürəyimdən gələnləri yiğcam, ümumi şəkildə qeyd etməyi məqbul bildim. Əlbəttə, tədqiqatçı burada Əzizə xanımın romanlarına xüsusi yer ayırmış, onların hər birinin özünməxsusluğunu, nəsrimizdə yərini, oxucu məhəbbəti qazanmasını, zamanımızda dəyərini müəyyən edib. Buna nümunə kimi “Baki-1501” romanını seçdim. Onu da qeyd edim ki, araşdırmaçı klassik Azərbaycan şairi Şah İsmayı Xətai ile bağlı yazılan romanları da nəzərdən keçirib. O, Əlisa Nicatın “Qızılbaşlar”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanlarını xatırladır. Pərvanə Bayram eyni zamanda Türkiyədə bu mövzunun aktual olduğunu deyir. Bunu İsgəndər Palanın “Şah Sultan”, Reha Bilgenin “Yavuz Sultan və Şah İsmayı” və Reha Çanuşoğluunun “İsmayı” romanları da əks etdirməkdədir.

Tədqiqatçı deyir ki, bu romanda yazar qadın qəhrəmanlara daha çox yer ayırib. Romanda Şah İsmayı Xətai həm şeyx, həm şair, həm də şah kimi təqdim olunur. Alim Şah İsmayı Xətai ilə bağlı yazılan romanlardan fərqli olaraq yazıçının burada heç kimin tərəfini tutmadığını göstərir. İstər Şah İsmayı Xətainin, istərsə də Yavuz Sultanın xətalarını, səhvlerini öz dilləri ilə ifadə etməkdən çəkinməyib, çünki bu səhvler, xətalar türk-islam birliyinə zərər vurub. Əsərdə Şah İsmayı Xətainin şair obrazı, onun qəzəllərində misralar, nümunələr eyni zamanda onun böyük Füzuliyyə marağı diqqətçəkicidir. Əsərdə göstərilir ki, Həbibi Füzulinin “Bəngü Badə”-sini saha təqdim edir. Şah Füzuli kimi bir şairin onun sarayında olmasını istəsə də, Həbibi bunun baş tutmayacağı söyləyir. Deyir ki, “O əsla gəlməz, çünki o daha böyük bir padşahın - Hüseyn ibn Murtazanın xidmətindədir”.

Pərvanə xanım əsərdə Şah İsmayı Xətainin vəsiyyətinin də təsirli bir dillə verildiyini deyir. O, yazıçının onun dilindən deyilən sözlərində böyük vətənpərvərlik və ümumxalq sevgisi ifadə olunduğunu göstərir. Romanda deyilir: “Ölimdən nə geldisə sizin üçün etdim. Məni lənətlə anmayın. Yaxşılıq adına nə elədimse onu davam etdirin. Ərənlərimiz bizə üç şeyi əmanət etmişlər: dilimizi, namusumuzu və vətənimizi”. Alim qeyd edir ki, müəllifin Xəzəre müraciət etməsi, onun müxtəlif vaxtlarda müxtəlif adlar daşımasına, eyni zamanda oxuculara xitabi, eləcə də digər təsvirləri, həm də romanda hadisələrin gedisi davam etdirməsi bir yazıçı ustalığı olub, əsərin dəyərini artırmaqla onun güclü bədii təsirinə də nail olmuşdur. Mən bir az bundan əvvəlki sözümüzün üstünə qayıdırı: Pərvanə Bayramın “Azərbaycan edebiyatının usta kalemi Azizə Cəfərzadə” kitabı haqqında bir məqalə yazmaq azdır. Sadəcə, bu irihəcmli tədqiqat kitabı haqqında bir məqalədə ətraflı söz açmaq imkanım xaricindədir. Amma inanıram ki, Pərvanə Bayramın bu möhtəşəm kitabını dəyərləndirənlər də olacaq. Təbii ki, mən də bu barədə bir neçə yazı yazacağam, çünki bu tədqiqat əsəri adəmi calb edir, görkəmlə yazıçı, tərixi romanlar müəllifi Əzizə xanımın ədəbi ərsini əks etdirməkdədir.

**Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru,
dosent**